

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten MART

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən məna vi prinsiplərə, məna viyyata və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, mahiyyət etibarilə kommersiya məna viyyatının qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllılığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsrəfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və məna viyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

- Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;
- Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və natəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;
- Müştərinin, tərəfdaşın məna feyi üzərində öz məna feyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;
- Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanmasıda mütləq dərəcədə etibarlıdır;
- Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqabət qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və məna felərinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;
- İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşmalı. Sığortaçı siyasətdən kənardır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların məna felərinin yedəyində gədə bilməz;
- Millətlərarası mədəni münasibətlərin qararlaşmasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;
- Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, hamrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;
- Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və səfətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

Türkiyənin ölkəmizdəki səfiri ASA rəhbərliyi ilə görüşüb

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün ilə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

Görüşdə İcraçı direktoru Elmar Mirsalayev iki ölkə arasında sığorta sahəsində məhz ASA-nın təşəbbüsü ilə ilk dəfə 2020-ci ildə qurulan və bu gün də məhsuldar

nəticələrlə davam edən qarşılıqlı əməkdaşlıq əlaqələrindən söz açıb. İcraçı direktor, həmçinin, məhz bu iki qardaş ölkənin sığorta birliklərinin ortaq razılığı ilə qurulan Türk Dünyası Sığorta Birliyinin fəaliyyətindən də danışib.



Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün də öz növbəsində ölkəmizdə sığorta sektorunun inkişafı yönündə görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin, Türk Dünyası Sığorta Birliyinin türk dövlətləri arasında sığorta sahəsində sıx əməkdaşlığı və inkişafı təmin edən uğurlu bir qovşaqlar olaraq dəyərləndirdiyini vurğulayıb.

Görüşün yekununda Türkiyənin ölkəmizdəki səfirliyi ilə Azərbaycanın sığorta sektoru arasında münasibətlərin yeni fazada daha sıx əsaslarla formalaşdırılması istiqamətində niyyət birliyi əldə olunub.

Azərbaycan ilə Macarıstan sığorta sahəsində əməkdaşlığa başlayır

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev ilə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fəvqəladə və Səlahiyyətli səfiri Tamas Torma arasında görüş keçirilib.



Görüşdə Azərbaycan-Macarıstan ölkələri arasında sığorta sahəsində əməkdaşlıq imkanları, o cümlədən, "Türk Dünyası Sığorta Birliyi"nin sektorial və beynəlxalq fəaliyyəti, Macarıstan Sığortaçılar Assosiasiyasının müvafiq Birlikdəki müşahidəçi təşkilat olaraq mövqeyi kimi aktual məsələlər müzakirə edilib.

Tərəflər görüşdə Azərbaycanla Macarıstan arasında sığorta sahəsində əməkdaşlığı dəstəklədiklərini bildirib və bu istiqamətdə növbəti mərhələdə zəruri addımların atılması yönündə razılığa gəliblər.

ASA qarlı hava şəraitində baş vermiş sığorta hadisələrinin statistikasını açıqladı

21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində baş vermiş hadisələrlə bağlı sığorta şirkətlərinə ümumilikdə 4414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 676-sı "Kasko" sığorta növü, 17-si isə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə baş vermiş sığorta hadisələr ilə bağlı olub. 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub.



Sığortaçılar arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin təşkilatçılığı, habelə sığorta şirkətlərinin dəstəyi ilə sığorta şirkətləri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilib. Adıçəkilən tədbirdə 14 komanda mükafatlar uğrunda mübarizə aparıb. Yarışmanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.



Bu yarışmanın keçirilməsində əsas məqsəd sığorta sənayesində fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarət olub.



Elon Musk'ın sığorta həmləsi - "Tesla Insurance"

"Tesla" avtomobil sənayesindəki innovativ yanaşmasını sığorta sahəsində də aktivləşdirməyə başlayıb. 2019-cu ildən "Markel Insurance Group"-un törəmə şirkəti olan "State National" ilə ortaqlıq fəaliyyət göstərən "Tesla Insurance" indi prosesləri özü idarə etməyə və müstəqil şəkildə sığorta şəhadətnamələri buraxmağa başlayıb. "Tesla Insurance", şirkətin şaquli integrasiya strategiyasına əsasən, tariflərə birdəfəlik olmaqla 3% endirim tətbiq edərək bazarı ələ almaqda iddialıdır.


Proqnozlara görə, bu addım "Tesla"-nın sığorta biznesini uzunmüddətli perspektivdə daha gəlirli edəcək və bu, global avtonəqliyyat sığortası bazarında yeni dövrün başlanğıcı ola bilər.



Bu hadisə "sığorta fəlakəti" elan edildi

Avstraliya Sığorta Şurası (ICA) 28 fevraldan etibarən davam edən Alfred siklonundan və sonrakı fırtınalardan zərər görən cənub-şərq Kvinslend və şimaldakı ərazilər üçün "sığorta fəlakəti" elan edib.

Siklonun zəifləməsinə baxmayaraq, ərazidə elektrik kəsintiləri, güclü yağışlar, daşqınlar və dağıntılar davam edir. Rəsmi məlumatlara görə, sığortalı zərərçülərlə bağlı bu günədək sığorta şirkətlərinə 3000-ə yaxın sığorta iddiası daxil olub.



Türkiyədə rekord sığorta ödənişi

Türkiyənin sığorta şirkətləri tərəfindən 2024-cü ildə avtonəqliyyat hadisələri ilə bağlı həyata keçirilmiş sığorta ödənişlərinin ümumi həcmi 151% artaraq 34.8 milyard lirə (920.8 milyon dollar) təşkil edib. Türkiyənin sığorta tarixinə görə, bu rəqəm rekord zərər göstəricisi hesab olunur.

Belə ki, hesabat dövründə avtonəqliyyat sığortası üzrə zərər/sığorta haqqı nisbəti 136,5% təşkil edib. Yəni sığorta şirkətləri topladıqları sığorta haqlarının hər 100 lirəsinə görə 136,5 lirə təzminat ödəməli olublar.



Tibbi sığorta bazarı üçün 5 trilyonluq proqnoz

"Fortune Business Insights"-ın proqnozuna görə, global tibbi sığorta bazarının ümumi həcmi 2032-ci ilə qədər 4,45 trilyon dollara yüksələcək. Sənayenin müvafiq period üzrə mürəkkəb illik artım tempinin (CAGR) 9,7% səviyyəsində olacağı ehtimal edilir.


Səbəb isə statistikaya əsaslanır: Son illər səhiyyə xərclərinin, xroniki xəstəliklərin, əməliyyatların və bədbəxt hadisələrin artması tibbi sığortaya tələbi artıracaq. Qeyd edək ki, 2024-cü ildə global tibbi sığorta bazarının ümumi həcmi 2,14 trilyon dollar olub.



Bir ekranda bütün sığorta məlumatlarını izləmə imkanı

Türkiyədə vətəndaşlara sığorta sahəsində sürətli, asan və effektiv giriş və əməliyyat imkanları yaratmaq üçün hazırlanmış "Özəl Sığortalarım" tətbiqi "E-Hökumət" mobil və internet kanalları vasitəsilə istifadəyə verildi.

Türkiyənin Prezident yanında Rəqəmsal Transformasiya Ofisi (CDDO), Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumu (SEDDK) və Sığorta Məlumat və Nəzarət Mərkəzinin (SBM) birgə səyləri ilə hazırlanan "E-Hökumət/Özəl Sığortalarım" layihəsi ilə vətəndaşlar həyat və qeyri-həyat növləri üzrə bütün sığorta şəhadətnamə və müqavilələrinə vahid ekran vasitəsilə nəzarət edə biləcəklər. Bu sistem fərdi sığortalardan əlavə, DASK, TARSİM və BES şəhadətnamələrini də izləmək və şikayət qeydlərini yaratmaq imkanı verir.





Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **13.500 AZN**

Xalq Sığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **13.022 AZN;**



Sığorta növü: Qurğu və avadanlıqların sığortası
Sığorta hadisəsi: Yanğın
Ödənilmiş sığorta məbləği: **517.905 AZN**







MEQA SIĞORTA

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **60.000 AZN***



MEQA
HƏYAT

Sığorta növü: Həyatın yaşam sığortası

Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı

*Ödənilmiş sığorta məbləği: **15.705,57 AZN***

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC – 27

Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin 12 mart tarixində təsis edilmiş və Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçmişdir. Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir. “Atəşgah Həyat” SŞ sığorta xidmətlərini həm fiziki, həm də hüquqi şəxslərə təqdim edir. Şirkətin müştəriləri sırasında BP, Statoil, Azeri M.I. Drilling kimi iri şirkətlər, Azercell, Bakcell, Azerfon kimi GSM operatorlar və digərləri vardır.

“Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq, “Atəşgah Həyat” SŞ öz xidmətlərini Bakıda fəaliyyət göstərən on üç ofis, habelə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Mingəçevir, İsmayilli, Salyan, İmişli və Bərdə şəhərlərində fəaliyyət göstərən ofislər vasitəsilə təqdim edir. Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



AtəşgahSığorta

HƏYAT SIĞORTASI

27

“PAŞA Sığorta” ASC – 19

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Şirkət 15 mart 2006-cı il tarixdə təsis edilib. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı yaradır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “S&P Global Ratings” qlobal reyting agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytingini və maliyyə dayanıqlığı reytingini “BB” səviyyəsində, reyting üzrə proqnozun üzrə “Müsbət”ə keçdiyini təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

“PAŞA Sığorta” ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



